



KƏNDİN ERMƏNİSTAN TƏRƏFİNDƏN ÜÇÜNCÜ DƏFƏ İŞGALİNDƏN 31 İL KEÇİR

Qəribi Zəngəzurun Nüvədi kəndi Araz çayının sol sahilində, bəzi yerlərdə Arazın 15-20 metrliyindən keçən Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə bağlayan, 1940-ci ilde çəkilmış Mincivan - Culfa dəmər yolu xəttinin Şimal tərəfində təxminen 1,5-2 kilometrlik məsafədə Tütür dibi adlanan ərazidən başlayır. Başlanğıcını Hüseynbəy çəmənlilikinin menbəyindən alıb Araz çayına birləşən, təxminen uzunluğu 15 kilometr olan Nüvədi (Selənc) çayının sağ və sol sahilərində Şimala doğru uzanan 2 kilometrlik ərazidə, Zəngəzur sıra dağlarının cənub-sərq eteklərində 1991-ci il avqust ayının 8-na kimi azərbaycanlıların yaşadığı qədim azərbaycanlı kəndidir.

Ta qədim zamanlardan əhalinin əsas peşəsi maldaşlıq (davarçılıq) olmuşdur. Sonralar isə təbiə səraite davam gətirə biləməyib qonşu dağ kəndlərində Nüvədiye köçüb gələn tayfalar bağçılığı da (üzüm, encir, nar və s.) inkişaf etdirmişlər. Söylənilidiyin görə, meyvə ağacları, xüsusən də nar kolları, XIX əsr Cənubi Azərbaycan ədəbiyyatının nümayəndəsi Seyid Əbü'l-qasim Nəbatinin (1812-1873) vətəni Cənubi Azərbaycanın Qaradağ vilayətinin Dizmir mahalının Araz çayı sahilindəki Üştibin qəsəbesindən gətirilir. Elmi ədəbiyyatda da göstərilir ki, Atdişi adlanan nadir, şirəli, iridənəli nar növü Cənubi Azərbaycanın Yez kəndindən gətirilmişdir. Nüvədililər tərəfindən Yez nar adlı nadir ağaclar ve kollar Azərbaycanımızın nüvədililəri yaşayış bölgelərində indi de qorun, hətta nəslə artırılır.

Bu günde qədər insanın ilkin törema menbəyi hələ tam açılmamış sərr olaraq qalsa da, Azərbaycanın Füzuli şəhərindən 14 km şimal-qərbdə, dəniz səviyyəsindən 900 metr hündürlükde yerləşən daş dövrü insanların yaşayış yeri kimi məşhur, sahəsi 800 kvadratkilometr olan Azix mağara kompleksinin 1960-ci ilde Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar edilmiş Cənubi Qəfqazın qədim yaşayış yerləri olmasının haqqında dəqiq və qəti fikir söyleməyə imkan verir. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir. Aparılan arxeoloji qazıntılar zamanı Azix mağarasında bir neçə daş məmulatı ile birlikdə ibtidai insana maksus çənənin de aşkar olunması, çənə üzərində professor Dəmər Hacıyevin uzun müddət apardığı elmi-tədqiqat işləri de əvvəlde deyilənlərə bir daha sübutdur.

Ulu önder Heydər Əliyev 80-ci illərin ortalarında Moskvada işləyərken, bilavasitə onun təşəbbüsü ilə Nüvədi ərazisinə keçməkə Bakı-Naxçıvan şose yolu çəkilməye başlanılmışdır. Həmin yol Bakıdan Nüvədi zəstavasına kimi (434 km), Naxçıvandan isə Meğri rayonunun Aldərə kəndinə qədər çəkilmüşdür. Ermeni şovinistləri Nüvədi-Astazur arası təxminən 10 km və Astazur-Aldərə arası təxminən 5 km asfalt yolun çəkilməsinə və bununla-

da Bakı - Naxçıvan birbaşa şose yolunun birləşdirilməsinə imkan vermədilər. Moskvaya bildirdilər ki, guya bu yol Bakı-Mincivan-Qafan-Oxçu-Maralzəmi-Lehvaz-Meğri-Naxçıvan ərazilərindən keçməklə hazırlanır, Nüvədi-Aldərə yoluńu çəkib birləşdirməyə ehtiyac yoxdur, bu, əlavə xəcdir. Əslində isə onlar bunu etməklə həm Bakı-Naxçıvan yoluńu lazımsız yere təxminən 140 km uzadır, həm de dağ şəraitində bəs-altı ay payız-qış aylarında gedişgili mümkünsüz edirdilər.

Nüvədi məsər şəhər tipli kənd idi. 1940-ci ilde Nüvədində Bakı-Culfa dəmər yolu keçmiş, 1949-cu ilde kəndə elektrik işığı çəkilmişdir. Kənddə iki və üçmərtəbəli yaşayış evləri, məsər məktəb binası, xəstəxana, poçt, telegraf, əmanət kassası, baytarlıq məntəqəsi, lazım olan bütün sosial-mədəni xidmət sahələri var idi. Hər evdə televizor, telefon, maye qaz balonlarından istifadə olunurdu. Qadınların toxuduğu xalı ve kilimlər, rəngbərəng geyimlər, xurcunlar, yun corablar və s. adamı valeh edirdi. Qoz və palid ağaclarının içinde arıların bağılaşdıgi bal, ovçuların ovladığı kekkiliklər, dağ keçəri və cüyürleri indi de nüvədililər xoş sözlerle xatırlayırlar. Nüvədinin 19 min hektar torpaq sahəsi vardır ki, onun 16 min hektarı yararlı torpaqdır. Kənd her il dövlətə 1000 ton nar, 500 ton üzüm, 100 ton encir, 16 ton yun, 90 ton et, orta hesabla hər gün 2 ton süd verirdi.

Nüvədi öz gözəlliyi, təbii sərvətləri, dadlı meyvələri, şəffaf bulaqları, Baba Hacı, Sultan Səlim, Əbdül Ata kimi tarixi abidələri ilə adamları valeh edirdi. Ərazi böyüklüyünə görə, İravan kəndləri arasında birinci yerdə durdurdu. Bu kənd narı, üzümü, enciri, şəftalısı, eriyi və s. meyveləri ilə məşhur idi.

Cəmi 15 kəndi, 15 min əhalisi olan Meğri rayonunun 6 min nəfəri azərbaycanlılar idi. Nüvədi kəndi de rayonun ərazisinin 40 faizini təşkil edirdi. 1950-ci il-dən 1991-ci ilə kimi Nüvədində müəllim, bəzi dövrlərde de məktəb direktoru işləmiş atam Əhmədəli Əliyevin yazdıqlarından: "...1945-ci ilde İravanın Lenin meydənindən keçəndə Ermenistanın fanerdən düzəldilmiş bir xəritəsi diqqəti cəlb edirdi. Xəritənin aşağısında şərti işaretər yazılın yerdə respublikanın böyük şəhəri, böyük rayonu, böyük kəndi ifadələri yazılmışdır. Böyük kənd ifadəsinin karşısındakı Nüvədi yazılmışdır". Nüvədililər ilk dəfə 1905-1907-ci illərdə erməni işgalinə məruz qalmışlar.

İkinci dəfə 1918-ci ilde ermənilər Zəngəzurun bir hissəsinə, o cümlədən Meğrinin azərbaycanlılar yaşayış kəndləri ilə birgə Nüvədini də işğal edərək soydaşlaşdırılmış bir qismını dəhşetli şəkildə işğancılara məhv etmiş, 1918-ci ilin payızında isə nüvədililər ermənilərin hücumlarına davam gətirə bilmeyib Araz çayını pelelərlə keçərək qonşu İran dövlətinin Misən kəndinə, sağında və solunda olan Ordubadə və Zəngilan bölgələrinə pənah getirmişlər.

1948-1952-ci illərdə Ermənistən rəhbərliyi Nüvədini de Mingeçevir köçürmek üçün dəfələrlə kənd camaatına müraciət edib. Amma nüvədililər sözü bir yere qoyub: "...yoldaş Stalin deyib ki, bu, könüllüdür", - deyə köçməyiblər.

XX əsrin sonu - 1991-ci il avqust ayının 8-də kəndin camaati, Ermenistandan üçüncü dəfə qovulan sonuncu azərbaycanlıları id. Ulu önder Heydər Əliyev nüvədililərin 1988-1991-ci illərdə torpaqlarının müdafiəsi uğrunda göstərdikləri müqaviməti yüksək dəyərləndirər: "Nüvədi kəndinin camaati çox dəyanətli insanlardır", - demişdir.

Bu işgallar haqqında dövri mətbuatda 1991-ci ildən başlayaraq, bu günə kimi nüvədililər çox çıxış ediblər.

Nüvədi həm də ziyanlılar kəndi olub, nüvədililər alımları, müəllimləri, həkimləri, agronomları və s. ziyanlıları ilə fərqli edirlər.

Burada fealiyyət göstərən ilk mədrəsenin əsası 1875-ci ildə kəndin maarifpərvər sakini Mir Mahmud ağa tərəfindən qoyulmuşdur. Hələ o dövrdə Nüvədinin qabaqcıl düşüncəli insanları kənddə maarifi yüksəltməklə camaatin savadlanması qayğısına qalır, çox çətinliklə də olsa, öz məqsədlərinə nail olurdular.

Nüvədi kəndi təkçə "qəhrəmanlıq epopeyasi" ilə, ümummilli lider Heydər Əliyevin təbərincə desək, dəyanətli insanları ilə deyil, yetişdirdiyi alımları ilə də məşhurdur. Kənd məktəbini bitirin mezunlardan iki akademik, 9 nəfər elmlər doktoru, yüz nəfərə yaxın elmlər namizədinin yetişməsinin bünövrəsi məhz Nüvədi kəndinin müəllimlərinin vətənpərvərliyi, ciddiliyi, tələbkarlığı və qayğısı nəticəsində qoyulmuşdur.

Birinci və ikinci Qarabağ döyüşlərində Nüvədinin Xaqani Qurbanov, Orxan Hüseynov, Həzərəteli Tahirov, Yanvar Şah-məmmədov, Rauf İbadov, Əvəz Rəhimov, Allahverdi Hacıyev, Nizaməddin Mustafayev, Təyyar Tahirov kimi oğulları şəhid olmuşlar.

Kənd sakınları geləcəyə inamlı baxır, öz doğma dədə-baba yurdularına qaydacağı günü səbirsizliklə gözləyirlər. İnanırlar ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı müdrik siyaset nəticəsində yenə də öz doğma torpaqlarına qayidacaq və orada əbədi yaşayacaqlar.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı yenidenqurma siyasetini bütün nüvədililər ürəkdən bəyənir və dəstekləyirlər.

Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü il aprel ayının 8-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş tətənəli mərasimdəki nitqində demişdir: "... o vaxt xalqımıza qarşı ədalətsizlik de edilmişdir. Çünkü Azərbaycanın əzəli torpağı olan Zəngəzur Azərbaycandan ayrıb Ermənistana vermİŞDİLƏR. Bu, böyük ədalətsizlik idi. Çünkü Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır. Zəngəzurun vaxtı əhalisinin mütələq əkəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi. Ona görə bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərez əsas rol oynamışdır. Eyni zamanda, bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölündürdü. Eyni zamanda, böyük türk dünyası iki yerdə bölündürdü. Bu, ədalətsizlikdir, bu sağalmanın yaradır. Ancaq mən tam əminəm ki, vaxt geləcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayidacağız".

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeyin rəsmi "Instagram" səhifəsində paylaşdığı "Qoy, Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!" arzusu reallığa çevrilmişdir.

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib: "Biz erməni vəhşiliyini, Xocalı soyqırımı, torpaqlarımızın işğal altına düşməsini, törədilən urbisi Heç vətən qaydacaq" və unutmayacağıq". Bu dəyərləri fikri biz alqışlayır, dəstəkləyirik. Biz - Nüvədi kəndinin sakınları dünya birliyinə müraciət edərək doğma torpaqlarımıza qayitmaq hüququnuzun temin olunmasına istəyirik.

**İsmayıllı ƏLİYEV,
Bakı Dövlət Universitetinin
kafedra müdürü, professor.**